

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
100% Casein Protein Vanilla	toz	750q	Isoleucine 5100 mg, Leucine 9400 mg, Lysine 7600 mg, Valine 6300 mg, Phenylalanine 4700 mg, Threonine 4100 mg, Methionine 2700 mg, Tryptophane 1300 mg, Glutamine 20700 mg, Asparagine 7200 mg, Arginine 3300 mg, Proline 9700 mg, Serine 4900 mg, Alanine 3200 mg, Glycine 1700 mg, Tyrosine 4700 mg, Histidine 2700 mg, Cystein-700 mg	Casein protein concentrate (Milk) flavouring, white cocoa powder (contains emulsifier Soya lecithine), xanthan gum, Asesulfam K, sodium cyclamate, saccharine-sodium, sucralose and steviol glycoside, vanilla powder, beta-carotene	İronMaxx Nutrition GmbH	Almaniya	29.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş 100% Casein Protein (toz, 750 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi və "istifadə qaydası" bölməsində "gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
100% Pea Protein Maple Walnut	toz	900q	L-Isoleucin - 4500 mg, L-leucin - 8400 mg, Lysine - 7300 mg, L-valin - 5100 mg, Phenylalanin - 5600 mg, Threonini - 3900 mg, Methionine - 1100 mg, Tryptophane - 1000 mg, Glutamine - 17000 mg, Asparagine - 11600 mg, Arginin - 8700 mg, Prolin - 4500 mg, Serin - 5400 mg, Alanine - 4300 mg, Glycine - 4200 mg, Tyrosine - 3800 mg, Histidine - 2500 mg, Cysteine - 1100 mg	Xanthan gum, Roasted Barley malt flour, Sucralose, Steviol glycoside, flavouring	İronMaxx Nutrition GmbH	Almaniya	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş 100% Pea Protein Maple Walnut (toz 900 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
100% Whey Isolate Banana	toz	750q	L-Isoleucin - 6200 mg, L-leucin - 11300 mg, Lysine - 9900 mg, L-valin - 5400 mg, Phenylalanin - 3100 mg, Threonine - 6100 mg, Methionine - 2200 mg, Tryptophane - 1900 mg, L-Glutamine - 17000 mg, Asparagine - 11100 mg, L-Arginin - 2300 mg, Prolin - 5100 mg, Serin - 4300 mg, Alanine - 4900 mg, Glycine - 1600 mg, Tyrosine - 3100 mg, Histidine - 1700 mg, Cysteine - 2800 mg	Roasted Barley malt flour, Sucralose, Steviol glycoside, beetroot extract, lechitin, Xanthan gum	İronMaxx Nutrition GmbH	Almaniya	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş 100% Whey Isolate Banana (toz 750 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
100% Whey Protein Strawberry	toz	900q	Isoleucin - 5500 mg, leucin - 11000 mg, Lysine - 9100 mg, Valin - 5300 mg, Phenylalanin - 3200 mg, Threonine - 5400 mg, Methionine - 1900 mg, Tryptophane - 1800 mg, Glutamine - 16400 mg, Asparagine - 10300 mg, Arginin - 3000 mg, Prolin - 7500 mg, Serin - 5500 mg, Alanine - 4300 mg, Glycine - 1400 mg, Tyrosine - 4300 mg, Histidine - 1900 mg, Cysteine - 1900 mg	Roasted Barley malt flour, Sucralose, Steviol glycoside, beetroot extract, lechitin (sunflower)	İronMaxx Nutrition GmbH	Almaniya	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş 100% Whey Protein Strawberry (toz 900 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Aevit	Kapsul		Vitamin E (alfa-tokoferol formasında) 50 mq, Vitamin A (Retinol Palmitat formasında) 1.5 mq	Soya yağı, jelatin ( E441), emulqator qliserin (E442), su	Farma AD	Bolqarıstan	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Aevit (kapsul, №20) adlı məhsul A ve E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Amino Graft Liquid Orange	məhlul	1000ml	Isoleucin - 590 mg, leucin - 1370 mg, Lysine - 1820 mg, valin - 1160 mg, Phenylalanin - 1020 mg, Threonine - 870 mg, Methionine - 370mg, Tryptophane - 20 mg, Glutamine - 5410 mg, Asparagine - 2880 mg, Arginin - 3740 mg, Prolin - 5770 mg, Serine - 1580 mg, Alanine - 3990 mg, Glycine - 10260 mg, Tyrosine - 230 mg, Histidine - 390 mg, Cysteine - 20 mg, Hydroxylysine - 490 mg, Hydroxyproline - 5300 mg, Vitamin B6 - 28 mg	Water, Lactic acid, Orange juice concentrate-1%, Sodium benzoate, potassium sorbat, Xanthan gum, Sucralose, steviol glycosides, pyridoxine hydrochlorid, Emulsifer E471	İronMaxx Nutrition GmbH	Almaniya	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Amino Graft Liquid Orange (məhlul 1000 ml) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının "20 ml gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruridir.
Amino Lysine	Kapsul		L - Lysine hydrochloride - 1600 mg of that lysine - 1280 mg	Beef gelatine, magnesium stearate, silicon dioxide	İronMaxx Nutrition GmbH	Almaniya	29.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Amino Lysine (kapsul №130) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Amino Octane Powder	toz	198q	Amino Blend (L-Taurine - 1500 mg, L-Glutamine - 1200 mg, Instant BCAA (L-Leucine - 600 mg, L-Isoleucine - 300 mg, L-Valine - 300 mg), beta Alanine - 500 mg, L-Tyrosine - 200 mg, L-Arginin - 100 mg, L-Lysine HCL - 100 mg, DL-Methionine - 50 mg, L-Phenylalanine - 50 mg, L-Theonyne - 50 mg, L-Histidin - 500 mg) - 5000 mg, Amino octane energy blend (caffeine - 125 mg, green tea extract - 40 mg, teacrine - 10 mg) - 175 mg	Natural and artificial blue raspberry flavours, citric acid, Malic acid, Silicon dioxide, Asesulfam potassium, Sucralose, FD&C yellow #1	Universal Nutrition	ABŞ	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Amino Octane Powder (toz 198 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının "yarım ölçü qaşığı gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruridir.
Animal Juiced Aminos	toz	368q	İstand BCAA Blend (leucine - 2,5 g, isoleucine - 1,25 g, valine - 1,25 g) - 5 g, L-lysine HCl - 500 mg, L-arginine HCl - 210 mg, DL-methionine - 80 mg, phenylalanine - 80 mg, L-threonine - 80 mg, L-histidine - 50 mg, L-tyrosine - 2,20 g, Citrulline malate - 1 g, malic acid - 119,9 mg, glutamine - 760 mg, betaine anhydrous - 10,01 mg, L-carnitine tartrate - 20 mg, sustamine - 10 mg	Natural and artificial orange flavors, citric acid, malic acid, sucralose, acesulfame potassium, FD&C yellow #5, FD&C yellow #6	Universal Nutrition	ABŞ	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Animal Juiced Aminos (toz 376 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının "yarım ölçü qaşığı gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruridir.
Animal Omega	Kapsul		Omega 3 Fatty Acid (n-3 FA) Complex (Flaxseed Oil, Salmon Oil, Cod Liver Oil, Herring Oil, Anchovy Oil, Mackerel Oil, Sardine Oil) - 4000 mg, Omega 6 Fatty Acid (n-6 FA) Complex (Borage Seed Oil, Safflower Seed Oil, Evening Primrose Seed Oil, Sesamin) - 2500 mg, Omega Absorption Complex (Lecithin, L-Carnitine, Lipase Enzyme) - 200 mg, Vitamin A - 2000 IU, Vitamin D - 100 IU	Gelatin, glycerin, purified water, maltodextrin, dicalcium phosphate, l-carnitine fumarate, silicon dioxide, magnesium stearate, dl-alpha tocopherol acetate, titanium dioxide, caramel color, yellow #5, blue #1, and red #40, mixed tocopherols	Universal Nutrition	ABŞ	23.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Animal Omega (paket №30) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Animal Snak Bar	Baton	94q	Whey protein concentrate – 9,95 g, Milk protein isolate – 9,95 g, honey – 9,17 g, brown rice syrup – 9,17 g, inulin – 6,40 g, Peanut butter – 10,40 g, peanut flavor – 4,23 g, sea salt – 573,26 mg, peanut extract – 1,07 g, natural peanut flavor – 1,27 g, potassium sorbate – 106,74 mg, chocolate chips – 4,75 g, whey protein crisp – 8,75 g, rolled oats – 4,97 g, almonds – 1,69 g, peanuts – 3,74 g, milk chocolate coating – 9,08 g, calcium – 300 mg, iron – 1,8 mg	ayrıca göstərilməmişdir	Universal Nutrition	ABŞ	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Animal Snak Bar (paket №1) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yarı verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Arginin Simplex 800	Kapsul		L-Arginine hydrochloride - 3750 mg of that L-Arginine - 3115 mg	Beef gelatine, magnesium stearate, silicon dioxide	IronMaxx Nutrition GmbH	Almaniya	29.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Arginin Simplex 800 (kapsul №130) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yarı verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Atinex (Atineks)	Kapsul		Passiflora ekstaktı-150 mq, Grataequs ekstaktı-50 mq, Mellisa ekstaktı-100 mq, Maqnezium-280 mq, Vitamin B6	kolloidal silisium 4 oksid, kartof nişastası	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	25.01.2019	Xitam verilən müraciətlər	
BCAAs+Glutamine 800	Kapsul		L-Leucin - 1200 mg, L-Isoleucin - 1200 mg, L-Valin - 1200 mg, L-Glutamine - 1200 mg, Vitamin B6 - 1.6 mg	Beef gelatine, magnesium stearate, silicon dioxide	IronMaxx Nutrition GmbH	Almaniya	29.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş BCAAs+Glutamine 800 (kapsul №130) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yarı verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Brocsevin Kids ( Broksevin uşaqlar üçün)	Şərbət	150ml	Kəlikotu yarpağı-0.27 ml, Alzey kökü-0.20 ml, Exinaseya kökü-0.25 ml, Qara kəndalaş çiçəkləri-0.27 ml, Vitamin C-35 ml, Bal-1 q	Qlukoza şərbəti-6.67 q, Dadverici-6.67 mq, Natrium benzoat-10 mq, E 121, Kalium sorbat-10 mq E202	Gricar Chemical SRL	İtaliya	09.01.2019	Xitam verilən müraciətlər	həcmdə uyğunsuzluq.
Calmax (Kalmaks)	Tablet		Kalsium sitrat 800 mq, Zinc oksid 5 mq, Maqnezium oksid 150 mq, Vitamin K1 30 mkq, Vitamin D3 10 mkq	Tri kalsium fosfat, yağ asitlərinin maqnezium duzları	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	22.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Calmax/Kalmaks (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Bələ ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Calzin-D	Tablet		Calcium carbonate – 1000 mg (eq. 400 mg elemental Ca), Manesium oxide – 249 mg (eq. 150 mg elemental Mg), Zinc gluconate – 35 mg (eq. 5 mg elemental Zn), Cholecalciferol - 2 mg ( eq. 5 mcg vitamin D)	Cellulose (E 460), polyvinylpyrrolidone (E 1201), Opadry II 85F18422 white, magnesium stearate (E 551), silicon dioxide, deionized water	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Calzin-D (tablet №30) adlı məhsul D vitamini və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yarı verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: idxal zamanı istifadə qaydasının "4-12 yaş arası uşaqlar 1 tablet gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruridir.
Carb Rite Diet	Baton	56.7q	Gelatin - 2,04 g, maltitol syrup - 7,52 g, glycerinü - 10,611 g, cocoa - 992,25 mg, moncha flavor - 148,84 mg, Isolated soy protein - 13,38 g, Isolated whey protein - 108,41 g, polydextrose - 1,91 g, peanut flavour - 23,63 mg, milled almonds - 23,63 mg, water - 4,56 g, milk coating SA - 7,09, Vitamin A - 75 IU, Vitamin C - 0,90 mg, calcium - 50 mg, iron - 2,7 mg	unsweetened chocolate, calcium carbonate, calcium caseinate, soy lecithin, natural vanilla extract	Universal Nutrition	ABŞ	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Carb Rite Diet (paket №1) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yarı verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Carnitine Pro Liquid Strawberry	məhlul	500ml	L-Carnitine 1500 mg, Vitamin B6 0.7 mg	Water, Strawberry puree, lactic acid, xanthan gum, potassium sorbate, sucralose, steviol glycosides, E 471, E 129	IronMaxx Nutrition GmbH	Almaniya	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Carnitine Pro Liquid Strawberry (daxilə qəbul üçün məhlul, 500 ml) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Bələ ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.Qeyd:qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi və "istifadə qaydası" bölməsində "15 ml gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Çaytikani yağı	Daxilə qəbul üçün məhlul	100ml	Çaytikani meyvələri (karotinoidlər 56 mq%-dən az olmayaraq)-10q	rafinə edilmiş bitki mənşəli yağ- 90 q	Bioit MMC	Rusiya	30.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Çaytikani yağı(100 ml) adlı məhsul yaraların sağlamlığı, regenerasiya prosesini tezləşdirmək, mədənin selikli qişasının müdafiəsinə köməklik etmək, mədə şirəsinin turşuluğunun azaldılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Adı çəkilən məhsula əvvəlcədən yazılmış mənfi rəy səbəbi Dərman Vasitələrinin Dövlət Qeydiyyatında eyni adlı və tərkibli dərman vasitələrin olmasıdır.Lakin, distribyutor şirkətin əlavə təqdim etdiyi tərkiblə bağlı sənədlərin ekspertizası və onların Dövlət Qeydiyyatında olan eyni adlı məhsulların normativ sənədləri ilə müqayisəsi karotinoidlərin müxtəlifliyini göstərdi. Belle ki, dərman vasitəsi kimi istifadə olunan çaytikani yağının tərkibində ən azı 180 mq% karotinoidlərin olması vacib şərtidir. Adı çəkilən məhsulun tərkibində isə karotinoidlərin miqdarı 56% təşkil edir.

Cerebromax (Serebromaks)	Kapsul		Fosfatidilolin 10 mq, Fosfatidilserin 10 mq, Ginko biloba yarpağı 40 mq, Lektin 17 mq, Koenzim Q10 6 mq	nişasta, Tri kalsium fosfat, yağ asitlərinin maqnezium duzları	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiyə	22.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cerebromax (kapsul, №30) adlı məhsul Beynin kognitiv funksiyalarını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Ginkgo biloba bitkisinin bitki xammalı və istifadə formasının qeyd edilməsi zəruridir.
Cereox (Sereoks)	Kapsul	3x10	Qaba 150 mq, L Karnitin 100 mq, Ginko-Biloba ekstraktı 80 mq, Qlutamin 60 mq, Maqnezium 60 mq, Qlisin 60 mq, Vitamin B6 1 mq, Fol turşusu 100 mq	qarğıdalı nişastası, jelatin kapsullar	Vega İlaç Koz. Gida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	23.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cereox/Sereox (kapsul, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Ginkgo Biloba bitkisinin bitki xammalı və istifadə formasının qeyd edilməsi zəruridir.
Cinkofer	Şərbət	150ml	İron-40 mq, Zinc-10 mq, Vitamin C-50 mq, Vitamin B12-2.5 mcg, Folic acid-200 mcg	Dionized water, Sugar, Glycerin, Banana flavour, Sodium benzoate, Potassium sorbat, Citric acid, Sucralose	A Pharma Health Products Co.	Türkiyə	04.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CINKOFER (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi, immun sistemini möhkəmləndirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun üzərində olan ölçü qaşığı məhz 1 ml şərbəti ölçmək üçün nəzərdə tutulmayıb. Bunu nəzərə alıb, həmin qaşığın dəyişdirilməsi zəruridir.
Cistilene	Kapsul		Bearberry (Arctostaphylos uva-ursi) leaves total concentrated - 1,25 g (titrated in arbutin 8% - 100 mg), Goldenrod (Solidago virgaurea) aerial parts total concentrated - 324 mg (titrated in total flavonoids expressed as hyperoside 2% - 6,48 mg), Cinnamon (Cinnamomum zeylanicum) essential oil - 14 mg, Juniper (Juniperus communis) essential oil - 14 mg, Sage (Salvia officinalis) essential oil - 14 mg	gelatin	Aboca S.p.A	İtaliya	18.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cistilene (kapsul №50) adlı məhsul sidik-ifrazat sistemi funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda məhsulun 14 gündən artıq istifadə olunmaması barədə məlumat olması zəruridir. Belə ki, Ayıqulağı bitkisi 2 həftədən artıq istifadə olunduqda böyrəklərə çıxılandırıcı təsir göstərir. İstifadə üzrə təlimat və qablaşma üzərində "Tövsiyə olunan gündəlik dozada (4 kapsulda) tərkib hissələrinin miqdarları" ifadəsinin "4 kapsulun tərkib hissələrinin miqdarı" ifadəsi ilə əvəz olunması, əks göstərişlər bölməsinin əlavə olunması zəruridir.
CLA Professional	Kapsul	3x20	Conjugated linoleic acid (CLA) - 4,8 g	beef gelatine, glycerol, water	German Forge Sports Nutrition	Almaniya	29.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş CLA Professional (kapsul №60) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Crannoza	Kapsul	3x10	Pacran (Cranberry extract - Vaccinium macrocarpon) - 250 mg, D-Mannose - 200 mg	Vegetable oil, Beeswax white, Gelatin, Glycerin, Dionized water, iron oxide red	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	14.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Crannoza (kapsul №30) adlı məhsul Sidik-ifrazat sistemi xəstəliklərinin profilaktikası zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: qablaşmada «BFMQƏ» qısaltmasının istehlakçı tərəfindən aydın basa düşülməsi məqsədilə açıq şəkildə yazılması («bioloji fəallığa malik qida əlavəsi») tövsiyə olunur.
Creatine Caps	Kapsul		Creatine monohydrate - 4800 mg	Beef gelatine, magnesium stearate	İronMaxx Nutrition GmbH	Almaniya	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Creatine Caps (kapsul №130) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Creatine Flavoured (Tropical flavour)	toz	500q	Creatine monohydrate 4500 mg (of which Creatine 4000 mg)	Citric acid, xanthan gum, sucralose, steviol glycoside, silicon dioxide	İronMaxx Nutrition GmbH	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Creatine Flavoured (Tropical flavour) (toz, 500 q) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Creatine Powder	toz	300q	Creatine Monohydrate 5000 mg (of which creatine 4400 mg)	Qeyd edilməyib	İronMaxx Nutrition GmbH	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Creatine Powder (toz, 300 q) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.

Demicalcin	Şərbət	200ml	Ca-400 mg, Mg-120 mg, Zn-1,96 mg, Vitamin D3-400 ME	Su, Sorbitol, Nane yağı, Sodium sorbat, Portaqal dadlandırıcısı	Deva Company	Türkiyə	21.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Demicalcin(şərbət, 200 ml) adlı məhsul Ca,Mg,Zn mineralların və D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil Qeyd: İstifadə üzrə təlimatda"İstifadəsinə göstərişlər" bəndində uşaqlarla bağlı tövsiyələr ləğv olunsun,bele ki məhsul yalnız böyüklər üçün nəzərdə tutulub; "İstifadə qaydası və dozası" bəndi "böyüklər 10 ml-dən gündə 1 dəfə" kimi körrəktə olunsun.İdxal zamanı son məhsulun nümunəsi təqdim olunmuş sənədlərə uyğunlaşsın, bele ki ekspertizaya uşaqlar üçün nəzərdə tutulmuş Demifleks məhsulunun nümunəsi təqdim olunmuşdur.
Dermaren DEEP	İnyeksiya məhlulu	1.1ml	Cross-linked Hyaluronic Acid - 24 mg, Sodium chloride - 5,8 mg, di-sodium hydrogen phosphate dihydrate - 0,9 mg, Lidocaine HCl - 3 mg, sodium phosphate monobasic dihydrate - 0,4 mg	water	Across Co. Ltd	Cənubi Koreya	08.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Dermaren DEEP (inyeksiya üçün məhlul 1,1 ml, №1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil
Desan	Damcı	5ml	Vitamin D3-50000 BV	Zeytun yağı, Butilhidroksianisol	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	29.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DESAN (damcı, 5 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil
DiaMag	Tablet	3x10	Valerian radix (d.e. std. 0,42% as sesquiterpenic acid) - 250 mg, Balm mint leaf (d.e. std. 0,8% as rosmarinic acid) - 50 mg, Mint leaf (d.e. std. 0,5% as essential oil) - 50 mg, Magnesium hydroxide - 485 mg (Of which Magnesium 202 mg) Glycine - 10 mg, Vitamin B6 - 5 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silica	Gricar Chemical SRL	İtaliya	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş DiaMag (tablet №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil
Digestronq +	Çeynəmə tablet		Aspergillus Oryzae enzyme complex (Digenzyme) 100 mg, Carica papaya fruit extract 50 mg, Medicago sativa herb extract 30 mg, Ananas comosus fruit powder 20 mg	Xylisorb 200DC, citric acid, magnesium salts of fatty acids, silicon dioxide	JSC Aconitum	Litva	16.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Digestronq+ (çeynəmə tablet,№6) adlı məhsul həzm sistemini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: "Qida əlavəsi" yazısının "Bioloji fəaliyyətə malik qida əlavəsi" ilə əvəz edilməsi və "İstifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı) göstərilməsi zəruridir.
Dolmestr Urto (Mastonil)	Damcı	50ml	Moruq bitkisinin cavan zoğlarının hidroqliserolalkoholik ekstraktı-771 mq, Ağ söyüd qabığının hidroalkoholik ekstraktı-771 mq, Dağtərxununun yuxarı hissəsi və çiçəklərinin hidroalkoholik ekstraktı-620 mq, Ərküdə meyvəsinin hidroalkoholik ekstraktı-564 mq,tütəkçə kökünün maye ekstraktı-470 mq, Çobanyastığı çiçəklərinin hidroalkoholik ekstraktı-423 mq, Böyrəkçayı yarpaqlarının hidroalkoholik ekstraktı-376 mq, Vitamin B6-1.6 mq	Maqnezium glükonat, Dəmir Glükonat	Erba Vita Group S.p.A	San-Marino	29.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dolmestr Urto /Mastonil (kapsul №30) məhsul hormonal sikli normallaşdırma məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil Qeyd: Məhsulun istifadə üzrə təlimatında "Məhsulun xüsusiyyətləri" bəndində əvvəlcədən "qadınlarda hormonal sikli normallaşdırma məqsədi ilə tövsiyə olunan BFMQƏ" yazısı əlavə olunsun
Edenorm 5%	Oftalmoloji məhlul	8ml	2- hydroxyethylcellulose - 0,450 g, Kollidon 12 PF (polyvinylpyrrolidone K12) - 1,670 g, Lutrol F68 Poloxamer 188 (polyoxyethylene) - 0,020 g, Poly(ethylene glycol) PEG - 0,500 g, Dibasic sodium phosphate dihydrate - 0,750 g, MICROGLICIN 50 (N- hydroxymethylglycinate) - 0,004 g, EDTA disodium -0,100 g, sodium chloride - 5,000	Purified water	Sooft Italia S.p.a.,	İtaliya	04.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Edenorm 5% (damcı 8 ml) adlı məhsul buynuz qişə ödemini müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil
Edies Lax Adults (Edies Laks Böyüklər üçün)	Rektal məhlul	6x9q	Badam yağı-5 q	Buğda nişastas-1 q, Çobanyastığı duru ekstraktı-1.5q, Malvanın duru ekstraktı-1.5 q	Bilge İlaç A.Ş.	Türkiyə	28.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Edies Lax Adults /Edies Laks Böyüklər üçün(mikroimalə, 9q) adlı məhsul böyüklər və yeniyetmələr üçün bağırsağ təmizlənməsi, qəbizliyin simptomatik müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Edies Lax Children ( Edies Laks Uşaqlar üçün)	Rektal məhlul	6x3q	Badam yağı-1.98 q	Buğda nişastas-0.02q, Çobanyastığı duru ekstraktı-0.50 q, Malvanın duru ekstraktı-0.50 q	Bilge İlaç A.Ş.	Türkiyə	28.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Edies Lax Children/Edies Laks Uşaqlar üçün(mikroimalə, 3 q) adlı məhsul uşaqlar üçün bağırsağ təmizlənməsi, qəbizliyin simptomatik müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Etigyn Lavanda Vaginal Douche (Etigyn Lavanda Vaginal duş)	məhlul	4x100ml	Water-97,62; sodium benzoate 0,11; potassium sorbate-0,13;Vari-hyal HM-0,05; Red roe parfume 6/93- 0.30; Polisorbate 20- 1,50;Aloe vera gel dec 10x-0,10; Lactic acid 90%.	ayrıca göstərilməyib	BioDue Spa	İtaliya	21.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Etigyn Lavanda Vaginal Douche /Etigyn Lavanda Vaginal duş(vaginal duş, 100 ml №4) adlı məhsul vaginal florasını dəstəkləmək üçün və uşaqlıq yolunun gigiyenası üçün təklif olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsidir. Qeyd:istifadə üzrə təlimatda "Əks göstərişlər" bəndi əlavə olunsun və orda"Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq." göstərilsin. Qablaşmanın üzərində yararlılıq müddəti və son istifadə tarixi göstərilsin.
Etigyn Ovule Vaginali (Etigyn Vaginal şam)	Şam		(%)Triglycerides mix (SUPPOCIRE BS2X) 94,22; TEA TREE OIL 0,55;Essential oil of Sage 0,1; Triglycerides mix (SUPPOCIRE BS2X) 1,5 ;Aloe Vera 0,5; Grapefruit seed extract 3; Lactic acid 90% 0,13.	ayrıca göstərilməyib	BioDue Spa	İtaliya	21.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Etigyn Ovule Vaginali /Etigyn Vaginal şam (vaginal şam, №10) adlı məhsul vaginal infeksiyalarının profilaktikası və müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsidir. Qeyd:istifadə üzrə təlimatda "Əks göstərişlər" bəndi əlavə olunsun və orda"Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq." göstərilsin.
Eudent Caries İndicator (Yeudent Kariyes göstəricisi )	məhlul	2.5ml (10 ədəd uclu iynə ilə birlikdə)	Propylene Glycol - 99.0%, Erythrosine - 1.0%	Ayrıca göstərilməmişdir	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Eudent Caries İndicator (əvvəlcədən doldurulmuş şpris 2,5 ml № 5) adlı məhsul birbaşa dişin kanalına açılış və damaqların çürüməsinin qarşısını almaq üçün, irinli dişin piqmentasiyası zamanı professional istifadə üçün nəzərdə tutulan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd : istifadə üzrə təlimatda əks göstərişlər bölməsində "qalxanvarı vəzin hiperaktivliyinə səbəb ola bilər" ifadəsinin əlavə olunması zəruridir.
Eudent ED-Clean (Yeudent ED-Klin)	Dişin kanalının təmizlənməsi və dezinfeksiya üçün məhlul	200ml	Chlorhexidine Digluconate (20%) - 10.65%	Purified Water	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Eudent ED-Clean (məhlul 200 ml) adlı məhsul dişin kanalının təmizlənməsi və dezinfeksiyasında professional istifadə üçün nəzərdə tutulan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Eudent ED-gel (Yeudent ED-gel)	məhlul	2.5ml (3 ədəd uclu iynə ilə birlikdə)	Disodium EDTA - 18.60%, Cetrimonium Bromide - 1.00%, Sodium Hydroxide (32%) - 11.84%, Natrosol 250HX - 0.80%	Purified Water (67.70%)	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Eudent ED-gel (əvvəlcədən doldurulmuş şpris 2,5 ml №3) adlı məhsul birbaşa antiseptik təsiri ilə dişin kanalına kimyəvi açılış üçün və həmçinin dişin lubrikasiyası zamanı professional istifadə üçün nəzərdə tutulan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Eudent ED-Prep (Yeudent ED-Prep)	məhlul	2.5ml (3 ədəd uclu iynə ilə birlikdə)	Urea Peroxide - 11.00%	PEG 400 (34.95%), PEG 500 (34.95%), Disodium EDTA (19.10%)	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Eudent ED-Prep (əvvəlcədən doldurulmuş şpris 2,5 ml №3) adlı məhsul diş kanalındakı kalsium duzlarını təmizləmək, kanalın ətrafını formaləşdirmaq, diş sinirini asan çıxardılması zamanı professional istifadə üçün nəzərdə tutulan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Eudent ED-sol (Yeudent Ed-sol)	məhlul	500ml	Disodium EDTA - 17.620%, Cetrimonium Bromide - 1.000%, Sodium Hydroxide (32%) - 11.844%	Prufied water (69.536%)	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Eudent ED-sol (məhlul 500 ml) adlı məhsul diş kanalına kimyəvi açılış və təmizlənməsində professional istifadə üçün nəzərdə tutulan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Eudent Etchant (Yeudent Eçant)	Gel	2.5mlx5 (10 ədəd uclu iynə ilə birlikdə)	Purified Water - 52.596%, Methylene Blue - 0.004%, Phosphoric Acid 85% - 41.200%, Aerosil 200 - 6.200%	Ayrıca göstərilməmişdir	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Eudent Etchant (əvvəlcədən doldurulmuş şpris №2,5 ml x 5) adlı məhsul diş sinirini zəiflətməklə onun xaric edilməsində professional istifadə üçün nəzərdə tutulan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Extrased (Ekstrased)	Kapsul		Passiflora ekstaktı-150 mq, Melissa ekstaktı-100 mq, Pişikotu ekstaktı-75 mq, Mayaotu qozaları ekstaktı-50 mq, Maqnezium sitrat-256 mq,B6-3 mq	Jelatin kapsul, Mikrokrystalik sellulosa, Maqnezium stearat	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	23.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EXTRASED(kapsul №30) adlı məhsul MSS sisteminin xəstəliklərinin profilaktikasında və simptomatik müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərabərlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Farmega	Şərbət	200ml	Omega-3 derived from salmon oil (EPA 100mg and DHA 350mg) - 1000mg,Vitamin C – 80mg,Vitamin E-acetate – 24mg (e.q. to 12mg)□	Guar gum, fructose, sorbitol syrup, vegetable glycerol, potassium sorbate, curcumin color, lemon flavor, purified water	Pharmex Rom Industry S.R.L	Ruminiya	11.01.2019	Xitam verilən müraciətlər	məhsulun həcmi normativ sənədlərdə göstərilənlə uyğun gəlməyir ( təyin olunub- 188 ml, normativ sənəddə- 198.0- 202.0 ml).
Ferromax (Ferromaks)	Kapsul	2x15	Ferrous fumarate - 70 mg, Levomefolate - 360 mcg, Vitamin C - 60 mg	capsulac 60	Cydonia doo	Bosniya və Herseqovina	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ferromax (kapsul №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İdax zamanı qablaşma üzərində "dərman vasitəsi deyil" ifadəsinin qeyd olunması, istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi (14 yaşdan yuxarı və ya böyüklər), istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.



Flasel E	Kapsul		Vitamin E powder 200 mg, Zinc sulphate 5 mg, Selenium bear yeast 0.15 mg	gelatine	S.C.Laboratoarele Medica S.R.L	Ruminiya	30.01.2019	Mənfi	Ekspertizaya təqdim edilmiş Flasel E (kapsul, № 30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan E vitamini gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (tövsiyə olunan miqdar 150 mq). Həmçinin, məhsulun laboratoriya analizi zamanı xarici görünüşü ağ rəngli, ikihissəli kapsul, tərkibi aşıq sarı, xarakterik qoxulu toz (normativ sənədlərdə ağ rəngli toz) olduğu aşkar edilmişdir.
FoBrain	Şərbət	100ml	Lecithin-Epikuron 135 F IP 0.4 g, Phosphatidylcholina 0.4 g, L-glutamine 1 g, Phosphoserine 1g	potassium sorbate, propylene glycol, fructose, Sabosorb Moe, disodium EDTA, lemon flavor, purified water	Laropharm S.R.L	Ruminiya	15.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FoBrain (şərbət, 100 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Qablaşma üzərində Azərbaycan dilində qeyd edilmiş "Oral istifadə üçün sirop" yazısının "Daxilə istifadə üçün şərbət" yazısı ilə əvəz edilməsi zəruridir.
Fohov Linchzhi	Kapsul	2x12	Cordyceps sinensis mycelium - 120 mg, Ganoderma lucidum spore powder - 180 mg	gelatin	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	14.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohov Linchzhi (kapsul №24) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın «Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası» 6. Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq tərtib olunması zəruridir (bax, pharma.az). İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dilde olan yazılar Azərbaycan dilində də olmalıdır, BFMQƏ-nin qablaşdırmasının üzərində onların BFMQƏ-ya aid olması göstərilməlidir. BFMQƏ-nin qablaşdırması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş "Dərman vasitəsi deyildir" və "Uşaqların əli çatmayan yerdə saxlayın" sözləri və təsiredici maddələrin miqdarı göstərilməlidir. İstifadə qaydasında yaş həddi göstərilməlidir (14 yaşdan yuxarı 1 kapsul gündə 1-2 dəfə)
Fohov Sanqing oral liquid	Şərbət	4x30ml	Aloe (Aloemitsin) - 0,5 mg, polysaccharides from Lions mushroom (Hericium erinaceus) - 0,5 mg, Lonicera japonica Thunb - 0,6 mg	pure water	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	22.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohov Sanqing oral liquid (məhlul 30 ml №4) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, qablaşma üzərində məhsulun tərkibində olan ingredientlərin adları ilə yanaşı miqdarlarının da göstərilməsi zəruridir.
Fohow Haicao Gai	Kapsul		Spirulina - 64 mg, calcium carbonate - 96 mg	vegetable oil	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	08.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow Haicao Gai (kapsul №100) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 6. Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq tərtib olunması zəruridir (bax, pharma.az). İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dilde olan yazılar Azərbaycan dilində də olmalıdır, BFMQƏ-nin qablaşdırmasının üzərində onların BFMQƏ-ya aid olması göstərilməlidir. BFMQƏ-nin qablaşdırması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş "Dərman vasitəsi deyildir" və "Uşaqların əli çatmayan yerdə saxlayın" sözləri yazılmalıdır.

Fohow Liuwey cha	Çay	2qx25	Camelia sinensis - 1,5 g, Cordyceps sinensis - 0,5 g	yoxdur	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	14.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow Liuwey cha (paket №25) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefalik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə də mənfi vasitə deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 6. Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq tərtib olunması zəruridir (bax, pharma.az). İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır, BFMQƏ-nin qablaşdırmasının üzərində onların BFMQƏ-ye aid olması göstərilməlidir. BFMQƏ-nin qablaşdırması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş "Dərman vasitəsi deyildir" və "Uşaqların əli çatmayan yerdə saxlayın" sözləri yazılmalıdır. İstifadə qaydasında yaş həddi göstərilməlidir (14 yaşdan yuxarı 1 paket gündə 1 dəfə).
Fohow Meigui	pasta	120q	Xyloooligosaccharide – 0,25 g, Fructooligosaccharide – 4,15 g, Stachyose - 0,25 g, Rosa canina – 0,10 g	Pure water	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow Meigui (tablet №30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması və məhsulun tərkibində olan maddələrin miqdarının qablaşdırma üzərində və istifadə üzrə təlimatda göstərilməsi zəruridir.
Fohow Xueqingfu	Kapsul	10x12	Extract from grape seeds - 38%	Soy been powder (62%)	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	04.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow Xueqingfu (kapsul №120) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefalik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə də mənfi vasitə deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 6. Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq tərtib olunması zəruridir (bax, pharma.az). İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır, BFMQƏ-nin qablaşdırmasının üzərində onların BFMQƏ-ye aid olması göstərilməlidir. BFMQƏ-nin qablaşdırması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş "Dərman vasitəsi deyildir" və "Uşaqların əli çatmayan yerdə saxlayın" sözləri yazılmalıdır.
Fondomix (Fondomiks)	məhlul	15mlx10	Bilberry concentrate (Vaccinium myrtillus) 750 mg, Black Elderberry concentrate (Sambucus nigra) 500 mg, Palm syrup 400 mg, Blackberry concentrate (Rubus fruticosus) 375 mg, Royal jelly lyophilized powder 200 mg, Barbados cherry extract (Malpighia emarginata) 150 mg, Honey 5000 mg	Raspberry flavor, potassium sorbate, sodium benzoate, deionized water	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	31.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fondomix (daxilə qəbul üçün məhlul, № 15ml x 10) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefalik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fondosed	Kapsul		Passiflora incarnata leaf extract 150 mg, Melissa officinalis 100 mg, Valeriana officinalis root extract 75 mg, Humulus lupulus flower extract 50 mg, Magnesium citrate 256 mg, Vitamin B6 3 mg	cellulose, gelatin, magnesium stearate	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fondosed (kapsul, №30) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefalik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Foral Baby (Foral uşaqlar üçün)	Sprey	30ml	Rosa Canina flower extract 0.03%-0.1%, Arctium lappa root extract 0.01%- 0.034%, Calendula officinalis flowers extract 0.01%- 0.034%, Salvia officinalis leaf extract 0.01%- 0.034%	Aqua, Propylen glycol, Potassium sorbate, Sodium benzoate, Cl 42090, Potassium iodine	Dr. Prufert Medical Kozmetik San.Tic.A.Ş	Türkiyə	18.01.2019	Müsbət	Foral Baby (Foral uşaqlar üçün), yerli istifadə üçün məhlul, 30 ml, flakonda N1 uşaqlar üçün ağız boşluğun qıyınması və nefesin təvəttürülməsi üçün tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Fortekbd	Kapsul		Silimarın-80 mq, Ənginar-100 mq, Qlutation-50 mq,	Nişasta, Tri kalsium fosfat, yağ asitlərinin maqnezium duzları	Zeyus Gida Takviyələri Karşım Ürünleri	Türkiyə	22.01.2019	Xitam verilən müraciətlər	uyğunsuzluq
Forven Forte	Kapsul		DİOSMİN/Diosmin/90%-200 mq, AT ŞƏBALIDI/Aesculus Hippocastanum/-75 mq, BİGƏVƏR /Ruscus aculeatus/-75 mq, RUTİN/Rutin/-50 mq	maqnezium stearat, silisium dioksid, jelatin, titan dioksid, demir oksid,	Fortex Nutraceutical LTD	Bolqarıstan	29.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forven Forte (kapsul №50) adlı məhsul aşağı ətraf venaların möhkəmlənməsi və tonusunun normalaşdırılması məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefalik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil.

Gainer Professional Chocolate	toz	2000q	Isoleucin 4140 mg, Leucine 8130 mg, Lysine 6120 mg, Valine 4000 mg, Phenylalanine 5090 mg, Threonine 3720 mg, Methionine 1260mg, Tryptophane 1620 mg, Glutamine 20790 mg, Asparagine 11240 mg, Arginine 7590 mg, Proline 5340 mg, Serine 4460 mg, Alanine 3940 mg, Glycine 4160 mg, Tyrosine 3660 mg, Histidine 2900 mg, Cysteine 1850 mg	Maltodextrin, soya protein isolate, low fat cocoa	German Forge Sports Nutrition	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Gainer Professional Chocolate (toz, 2000q) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Glutamin Pro Caps	Kapsul		L-Glutamine - 2400 mg	Silicon dioxide, Magnesium stearate, gelatine	İronMaxx Nutrition GmbH	Almaniya	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Glutamin Pro Caps (kapsul №130) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının "3 kapsul gündə 2 dəfə" olaraq dəyişdirilməsi qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Glutamine Pro Powder	toz	300q	L-Glutamine - 100 g	yoxdur	İronMaxx Nutrition GmbH	Almaniya	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Glutamine Pro Powder (toz 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Glyciron(Qlisiron)	Daxilə qəbul edilən məhlul	50ml	Melatonin 66.67 mg, Glycine 6.67 g	Glucose syrup, water, glycerin, potassium sorbate, sodium benzoate, citric acid	Gricar Chemical SRL	İtaliya	24.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glyciron/Qlisiron( daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq və mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşmada istifadə edilmiş stiker üzərində "Dərman vasitəsi deyil" yazısının və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bölməsində yaş həddinin (Böyüklərə) qeyd edilməsi zəruridir.
Green Amino	Kapsul		Isoleucin – 240 mg, Leucin - 437 mg, Lysin - 365 mg, Valin - 251 mg, Phenylalanin - 300 mg, Threonin - 203 mg, Methionin - 78 mg, Tryptophan - 57 mg, Glutamin - 1136 mg, Asparagin - 675 mg, Arginin - 443 mg, Prolin - 296 mg, Serin – 318 mg, Alanin - 235 mg, Glycin - 233 mg, Tyrosin - 228 mg, Histidin – 150 mg, Cystein – 78 mg	beef gelatine, magnesium stearate, silicon dioxide, lactose, colourants (E 132, E 171, E 172)	İronMaxx Nutrition GmbH	Almaniya	29.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Green Amino (kapsul 300) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Grengam-Q	Şərbət	120ml	Gamma-aminobutyric acid – 150 mg, vitamin B3 (nicotinamide) – 1,5 mg, Magnesium chloride hexahydrate – 83.5 mg (equiv.to 10 mg elemental Mg)	Xanthan gum, potassium sorbate, banana aroma AR 0467, glucose-fructose, citric acid monohydrate, black carrot extract, purified water, sucralose	Biofaktor Sp.z.o.o	Polşa	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Grengam-Q (şərbət 120 ml) adlı məhsul MSS fəaliyyətinin və yaddaşı yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Hair Cocktail Plus	məhlul	10x10ml	Panthenol 0.2%, Taurine 0.15%, Glutathione 0.03%, Ferrous Gluconate 0.02%, Biotin 0.02%, Pyridoxine HCL 0.02 5, Thiamin HCL 0.02%, Troxerutin 0.0075%, Serenoa serrulata Fruit Extract 0.003%	Aqua, PEG-35, Castor Oil, Sodium Hydroxide, Coumarin	Toskani S.L	İspaniya	22.01.2019	Müsbət	Hair coctail plus, yerli istifadə üçün məhlul, 10 ml, flakonda №10, saç tökülməsinə qarşı tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Hair X	inyeksiya üçün gel	2.0ml	Hyaluronic acid - 2%, Thiamin hydrochloride 2.5%, Pantotenic acid 10%, Riboflavine 1%, N-acetyl-D-glucosamine 2%, Arginine 0.45%, Proline 0.15%, Valine 0.2%, Cysteine 0.07%	phosphate buffer	Mezofarm	Rusiya	30.01.2019	Müsbət	Hair X, inyeksiya üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisdə №1, kosmetologiyada saç tökülməsinə qarşı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
HellFire Fatburner	Kapsul	3x20	Willow Bark extract 420 mg, Guarana extract 390 mg, Greentea extract 390 mg, L-Tyrosine 300 mg, Caffeine 272 mg, Coleus Forskohlii extract 150 mg, Ginger powder 150 mg, Citrus Aurantium extract 112 mg, Synephrine 6.7 mg, Pepper extract 90 mg, Yerba mate extract 90 mg, Blackbean extract 90 mg, Choline 82.5 mg, Bitter melon extract 75 mg, Grapefruit extract 75 mg, Niacine 45 mg	Magnesium stearate, silicon dioxide	İronMaxx Nutrition GmbH	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hellfire Fatburner (kapsul, №60) adlı məhsul idmançılarda maddələr maddələr mübadiləsinə yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: "İstifadə qaydası" bölməsində "1 kapsul gündə 2 dəfə qəbul etmək" tövsiyəsinin, qablaşma üzərində "Dərman vasitəsi deyil" yazısının və xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Hepacar Forte (Hepakar Forte)	Kapsul	5x10	Essensial fosfolipid 280 mq, Artışok 150mq, Silimarin 75mq, L ornitin l aspartat 200mq	Qarğıdalı nişastası (324mq), jelatin kapsullar (120mq)	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	22.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepacar Forte /Hepakar Forte(kapsul №50) adlı məhsul qaraciyer xəstəliklərin müalicəsi və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "İstifadə qaydası və dozası"bəndi"1 kapsuldan gündə 1 dəfə yeməkdən sonra daxilə təyin edilir" kimi korrekte olunsun.



Hepapro	Tablet		Artichoke leaf ekstrakt-100 mq, Silimarin-70 mq, Soybean ekstraktı-150 mq, Helichrysum arenarium bitkisinin tozu-50 mq	Maqnezium stearat, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	11.01.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HEPAPRO(tablet №30) adlı məhsul qaraciyər xəstəliklərinin müalicəsində və profilaktikasında köməli vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hialitin Chondro (Hialitin Xondro)	İnyeksiya məhlulu	3ml	Sodium hyaluronate - 60 mg, Chondroitin sodium sulfate - 90 mg	sodium chloride, sodium dihydrogen phosphate monohydrate, disodium phosphate dodecahydrate, sodium hydroxide and/or hydrochloric acid (for pH adjustment), water for injections	K.O. Romfarm Kompani S.R.L	Ruminiya	16.01.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş Hialitin Chondro (inyeksiya üçün məhlul 3 ml, №1) adlı məhsul oynaqalarda (bel, topuq, çiyin, dirsək, bilek, barmaq, gicgah-mandibulyar) sinovial mayenin tam və ya hissəvi olaraq müvəqqəti əvəzlənməsi üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Hialuronidasa	toz	5x1500UI	Hyaluronidase 1.500UI - 0.86%	Aqua, Mannitol	Toskani S.L	İspaniya	22.01.2019	Müsbet	Hialuronidasa 1500 IU, liofilizə olunmuş toz, flakonda №5, bədən dərisi üçün, selulite qarşı yerli istifadə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İmmon	Tablet		Vitamin E 25 mq, Betaqlükən 75 mq, Vitamin C 60 mq, Sink ( Sink oksid şəklində) 7,5 mq (9,3 mg), Selenium (Natrium selenat şəklində) 25 mkq (59,8 mkq)	Maqnezium stearat, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	03.01.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İMMON(tablet № 30) adlı məhsul immün sistemini möhkəmləndirici kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmuno Flora	Kapsul		Saccharomyces Boulardi 250 mg, Zinc sulphate monohydrate 11 mg	maltodextrin, hydroxypropyl methyl cellulose	APHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş	Türkiye	10.01.2019	Müsbet	Ekspertizaya təqdim edilmiş İmmuno Flora (kapsul, №10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlərin gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
İmpuls	Tablet	3x10	Choline bitartrate 100 mg, Ginkgo Biloba extract 40 mg, Vitamin B6 1 mg	Magnesium stearate, sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	24.01.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmpuls (tablet, № 30) adlı məhsul stres, psixi və fiziki gərginlik, yuxu pozğunluqları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmunoglukan P4H	Kapsul	4x10	İmunoglukan (Polysaccharide Aktive Complex) 100 mg, Calcium-L ascorbate (eq. of vitamin C 100 mg ) 125 mg	magnesium stearate, hydroxypropylmethylcellulose, colour: E171, E141	Pleuran S.r.O	Slovakiya	14.01.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş İmunoglukan P4H (kapsul, №40) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
İmunoglukan P4H	Şərbət	120ml	İmunoglukan (Polysaccharide Aktive Complex) 10 mg, L ascorbic acid 10 mg	fructose, citric acid, potassium sorbate, water	Pleuran S.r.O	Slovakiya	15.01.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş İmunoglukan P4H (şərbət, 120 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
İmunovin	Tablet		Vitamin E-25 mq, Betaqlükən-75 mq, Vitamin C-60 mq, Sink-7.5 mq, Selenium-25 mkq,	Maqnezium stearat, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	15.01.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İMUNOVİN(tablet №30) məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdıran BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmunozeta	Şərbət	200ml	Aloe Barbadosensis Mill – 4000mg, Ficus Carica L. – 650mg, Echinacea angustifolia DC – 35mg, Malpighia punicifolia L. – 25mg	Sorbitol syrup 70%, glycerin, sodium benzoate, raspberry flavour, purified water	Pharmex Rom Industry S.R.L	Ruminiya	30.01.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunozeta(şərbət, 200 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdıraraq, iştahsızlığa qarşı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun dosyasında istifadə üzrə təlimatda 4-14 yaşında uşaqlara tövsiyəsi ilə bağlı təhlükəsizliyinə dair kifayət qədər məlumatın olmaması ilə əlaqədar bu sənəddə "İstifadə qaydası və dozası" bəndində "4-14 yaş uşaqlar: 15 ml gündə 2 dəfə" yazısı ləğv olunsun, "Xəbərdarlıq bəndində sonuncu cümlənin" 4 yaşına qədər uşaqlar" yazısı "14 yaşına qədər uşaqlar" yazısı ilə əvəz olunsun.
İstant Oats Banana	toz	2000q	Dietary fiber - 5,5 g	Beta-Carotene, Xanthan gum, Citric acid, sucralose, gluten	İronMaxx Nutrition GmbH	Almaniya	31.01.2019	Müsbet	Ekspertizaya təqdim olunmuş İstant Oats Banana (toz 2000 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Juvederm Ultra-2-2 x 0.55 ml	inyeksiya üçün gel	2x0.55ml	Hyaluronic acid -2.4%, Lidocaine hydrochloride - 0.3%	Phosphate buffer	Allergan	Fransa	30.01.2019	Müsbət	Juvederm Ultra 2, inyeksiya üçün gel, 0.55 ml, əvvəlcədən doldurulmuş şprisdə №2, kosmetoloqiyada üz darisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil
Juvederm Volift - 2 x 1.0 ml	inyeksiya üçün gel	2x1.0ml	Hyaluronic acid -1.75%, Lidocaine hydrochloride - 0.3%	phosphate buffer	Allergan	Fransa	30.01.2019	Müsbət	Juvederm Volift, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə №2, kosmetoloqiyada üz darisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil
Kade-Kid	Şərbət	200ml	Calcium lactate plus – 400 mg (eq. To 70mg Ca),Vitamin D3 - 1 mg (eq. To 100 IU),Menaquinone 7 – 15 mg (eq. To 30mcg K2),Essential oil curcuma (Curcuma longa L.) – 10mg□	Sorbitol solution 70%,glycerin, antocyan dye, potassium sorbate, dextrose, strawberry flavor, purified water.	Pharmex Rom Industry S.R.L	Ruminiya	11.01.2019	Xitam verilən müraciətlər	məhsulun xarici görünüşü normativ sənədlərdə göstərilənlə uyğun gəlməyir (təyin olunub- zəif-sarı rəngli, şəffaf, opalessensiyalı məhlul, normativ sənəddə göstərilib - çəhrayı rəngli məhlul).
Kanokarnit	Şərbət	150ml	L-Karnitin-150 mq, Koenzim Q10-10 mq, Vitamin B6-1 mq	Kalsium sorbat, Sodium benzoate, Alfa-tokoferol,Distilə olunmuş su, Citric acid, Xanthan gum, Stevia	Akson İlaç və Tib. Ürünler San.Tic.Ltd.Şti	Türkiyə	31.01.2019	Xitam verilən müraciətlər	laboratoriya sınaqlarından mənfəi rəy almağı ilə əlaqədar: məhsulun həcmi (təyin olunub- 140 ml, normativ sənəddə- 150 ml) və rəngi ilə şəffavlığı normativ sənədlərdə göstərilənlə uyğun gəlməyir.
Kifasil (Astera)	Tablet	3x10	Artichoke leaf extract - 300 mg, alpha - lipoic acid - 50 mg, Lentinus edodes extract - 10 mg, Ganoderma lucidum extract - 5 mg, Selenium - 50 mcg, vitamin E - 100 IU	maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, tricalcium phosphate, opadry II yellow, magnesium stearate	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	11.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kifasil (Astera) (tablet №30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil Qeyd: istifadə qaydasına yaş həddinin əlavə olunaraq "18 yaşdan yuxarı 1 tablet gündə 1 dəfə" olaraq dəvəsidirilməsi zəruridir.
Krosh (Kroş)	Şərbət	100ml	Vit B3-2.75 mg, Vit B6-0.3mg, Vit B2-0.25 mg, Vit B1-0.25 mg, Vit B12-0.35 mkg,Biotin-3.75 mkg, L-Canitine tartrat-30 mg	quince fruit juice, sugar.l-cartinine tartrate	Solepharm Pharmaceuticals Ltd	Latviya	14.01.2019	Xitam verilən müraciətlər	
Leberart	Tablet		Artichoke leaf ekstraktı 100 mq, Silimarin 70 mq, Soybean ekstraktı 150 mq, Helichrysum arenarium bitkisinin tozu 50 mq	Maqnezium stearat, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	03.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LEBERART (tablet №30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırıcı və bu orqanın xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lenorma	Kapsul		Selen -0.11 mq	Maqnezium stearat, Mikrokrystalin selluloza	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	11.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LENORMA (kapsul,№ 60) adlı məhsul Se elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lipo Reduct	Kapsul		Chitosane 1800 mg,Vitamin C 120 mg, Lecithine 120 mg, Citrus bioflavonoids 20 mg	Cellulose, magnesium stearate, silicon dioxide	İronMaxx Nutrition GmbH	Almaniya	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lipo Reduct (kapsul, №100) adlı məhsul idmançılar üçün yağ yandırmaq kömək edən BFMQƏ olub,tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.Qeyd: qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Lutax AMD Plus	Kapsul	№1	Vitamin C-120 mg,Vit E-40 mg,Zink-15 mg,Copper-0.5 mg,Lutein-3 mg,Zeaxanthin-0.19 mg,Anthocyanins-5 mg,omega 3 fatty acids-73.5 mg,docosahexaenoic acid-64.5 mg,eicosapentaenoic acid-9 mg	Silicon dioxide,highdispers(E 551)-4.688 mg,Coconut oil hydr-40 mg,Lecithin(E322)-5 mg	Ayanda GmbH&Ko.KG	Almaniya	18.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lutax AMD Plus (kapsul, N 30) adlı məhsul C,E vitaminlərin,Zn,Cu mineralların, lutein və zeaksantin karatinoidlərin əlavə mənbəyi kimi tpeviyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil Qeyd:Məhsulun " istifadə üzrə təlimat"da "əks göstərişlər bəndi "Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq. Xəstəliklər zamanı həkimlə məsləhətləşmə zəruridir!" kimi i korreksiya olunmalıdır
Magnelept	Tablet		Magnesium lactate (eq.to Mg 46.35 mg) 450 mg, Vitamin B6 5 mg, Passion flower extract (Passiflora incarnata) 50 mg	Microcrystalline cellulose,corn starch, polyvinylpyrrolidone,vegetable magnesium stearate,vegetable stearic acid and vegetable silicon dioxide	S.C.Laboratoarele Medica S.R.L	Ruminiya	31.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnelept ( tablet, №60 ) adlı məhsul mərkəzi sinir-sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.Qeyd: "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir

Magnised Forte	Tablet		Valeriana officinalis root extract 100 mg, Melissa officinalis leaf extract 100 mg, Magnesium sulphate 150 mg, Vitamin B6 3 mg	Magnesium salts of fatty acids, microcrystalline cellulose	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiye	29.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnised Forte ( tablet, №30) adlı məhsul mərkəzi sinir-sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Valerian" bitkisinin Azərbaycan dilində təcüməsinin "Pişikotu" bitkisi kimi, "Melissa" bitkisinin "Bədrənc" bitkisi kimi qeyd edilməsi tövsiyə olunur. Həmçinin, istifadə üzrə təlimatda "İstifadə qaydası" bölməsində yaş həddinin "12 yaşdan yuxarı" qeyd edilməsi zəruridir.
Master Mind	Şərbət	100ml	Bacopa Monierii-100 mq, Convolvulus Pluricalis-50 mg, Asparagus Recemosus-25 mg, Centella Asiatica-25 mg	sorbitol, purified üater, glycerin, cherry flavour	Nutraceutical&Cosmetics SRL	Ruminiya	15.01.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MASTER MİND(şərbət,100 ml) məhsul 1 öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14 tarixində təstiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-ə əsasən yuxarıda adı çəkilən məhsul tərkibində BFMQƏ- n tərkibində qadağan olunan bitkilərin siyahısından olan Convolvulus pluricaulis bitkisi daxildir( bax əlavə 3)
Maston Plus	Kapsul	6x10	Indol 3 karbinol - 300mq, Yashil cay ekstraktı - 60mq, Izoflovin soya - 60 mq, Selen - 150mq	Qarğıdalı nişastası (324mq), jelatin kapsullar (120mq)	Vega İlaç Koz. Gida İmalat San. Tic. Ltd. Şti	Türkiye	07.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MASTON PLUS(kapsul N 60) adlı məhsul qadın reproduktiv orqan və toxumalarının patoloji proseslərinin kompleks müalicəsində və profilaktikasında, estrogenlərin orqanizmde tənzimləndirici kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda: "Xüsusiyyətləri" bəndini "reproduktiv orqan və toxumalarının patoloji proseslərinin kompleks müalicəsində və profilaktikasında, estrogenlərin orqanizmde tənzimləndirici kimi tövsiyə olunan BFMQƏ;" Əks göstərişlər və əlavə təsirlər" bəndində "xəstələr tərəfindən yaxşı qəbul olunur" ifadəsinin ləğv olunması, "Xəstələrin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "BFMQƏ normal qidalanmanı əvə etmir" ifadələrinin əlavə olunması zəruridir.
Meganorm	Şərbət	150ml	Fish oil - 1800 mg, Omega - 3 - 500 mg, EPA - 216 mg, DHA - 180 mg, Vitamin E - 1 mcg	Palsgaard® CITREM 3302 (emulqator), limon turşusu monohidratı E330, qlükoza - fruktoza şərbəti, kalium sorbat E202, ksantan kitresi E415, limon dadlandırıcısı, kola dadlandırıcısı, su.	Biofaktor Sp.z.o.o	Polşa	11.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Meganorm (şərbət 150ml) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: qablaşma üzərində məhsulun istehsal tarixi göstərilməlidir. Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Megatron (tablet, N 30) adlı məhsul B6 vitaminin və Mg mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "İstifadə qaydası" bəndi "14 yaşdan yuxarı uşaqlar və böyüklər:1 kapsul gündə 1dafa yeməkdən sonra" kimi korrekte olunsun.
Megatron	Tablet	3x10	Magnesium citrate (eq.to Mg 100 mg) 881,91 mg, Vitamin B6 (Pyridoxine HCl) 6 mg	Starch, microcrystalline cellulose, polyvinylpyrrolidone, opadry white, croscarmellose sodium, magnesium stearate, silicon dioxide, ethyl alcohol, deionized water	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiye	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Mineral Complex (kapsul, №130) adlı məhsul idmançılar üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Mineral Complex	Kapsul		Potassium 1200 mg, Calcium 800 mg, Magnesium 376 mg, Iron 14 mg, Zinc 10 mg, Manganese 2 mg, Copper 1 mg, Iodine 150 mcg, Selenium 55.2 mcg, Chromium 40 mcg	Magnesium stearate, silicon dioxide, tricalcium phosphate	İronMaxx Nutrition GmbH	Almaniya	28.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Moviment( daxil qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Moviment	Daxilə qəbul edilən məhlul	15ml	Xolekalsiferol 50 000 BV (1 ml-də 30 damcı, 1 damcıda 110 BV vitamin D3 )	Günəbaxanın tumunun yağı, Butilhidroksi anisol (BHA)	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	17.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Moviment( daxil qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil.

Multivitamin Complex	Kapsul		Vitamin A 800 mcg, Vitamin D3 5 mcg, Vitamin E 12 mg, Vitamin C 80 mg, Vitamin B1 1.1 mg, Vitamin B2 1.4 mg, Vitamin B6 1.4 mg, Vitamin B12 2.5 mcg, Niacin 16 mg, Pantothenic acid 6.0 mg, Vitamin K 75 mcg, Folic acid-200 mcg, Biotin 50 mcg	Cellulose, silicon dioxide, magnesium stearate	IronMaxx Nutrition GmbH	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Multivitamin Complex (kapsul, №130) adlı məhsul idmançılar üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Natura Mix Sostegno (Natura Miks Sosteqno)	məhlul	15qx10	Lyophilized Royal jelly (characterized in 10-hydroxydecanoic acid) - 200 mg, Acerola (Malpighia punicifolia) fruits concentrated juice - 750 mg, Mix of concentrated juices (1,87 g) Cyanidin-3 composed by: Bilberry (Vaccinium myrtillus) fruits concentrated juice - 750 mg, Elderberry (Sambucus nigra) fruits concentrated juice - 750 mg, Blackberry (Rubus fruticosus) fruits concentrated juice - 370 mg (titrated in total anthocyanosides 0.4% expressed as cyanidine-3glucoside chloride - 7,5 mg)	Water, Strawberry natural flavoring, Honey, Apple fruit juice concentrate	Aboca S.p.A	İtaliya	10.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Natura Mix Sostegno (məhlul 15q №10) adlı məhsul yorğunluq halları, mövsüm dəyişiklikləri, gərgin gündəlik fəaliyyət zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasında "böyükler gündə yarım və ya bir flakon" olaraq düzəliş edilməsi zəruridir.
Neukron	Oral məhlul	10mx10	Choline monosodium salt 500 mq, equal to choline 102 mg	water, fructose, sodium lactate sol.60%, potassium sorbate, citric acid	BioDue Spa	İtaliya	11.01.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Neukron (oral məhlul, 10 mx10) xolin ingredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan xolin ingredientinin gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Dərman vasitəsi deyil" yazısının, "Əks göstərişlər" bölməsinin qeyd edilməsi və "Müalicə kursu" yazısının ləğv edilməsi zəruridir.
NeuroEffect	məhlul	10mx10	Citicoline sodium-500 mg	Maltodextrin, Anti-caking agent: Magnesium stearat, Silicon dioxide, Water, Fructose, Preservatives: Potassium sorbat, Sodium benzoat, Peach flavor, Acidity regulator: Citric Acid	BioDue Spa	İtaliya	21.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş NeuroEffect (məhlul 10 ml №10) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, istifadə qaydasında "böyükler 1 flakon gündə 1 dəfə" kimi tərtib olunması və "əks göstərişlər" bölməsinin əlavə olunması zəruridir.
Normafol	Tablet	2x15	Folic acid - 400 mcg	ludipress (lactose monohydrate, povidone, crospovidone), magnesium stearate, microcrystalline cellulose, corn starch, croscarmellose sodium	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Normafol (tablet №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Normodrop	məhlul	15ml	Cholecalciferol (vitamin D) - 50 000 BV (1 damcıda 110 BV)	sunflower oil, butilhidroksi anisol (BHA)	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	21.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Normodrop (məhlul 15 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Normolux (Normoluks)	Şərbət	150ml	Natrium bikarbonat 50 mq, Nənə yağı 5 mq, Cırə yağı 5 mq, Razyana yağı 5 mq	Deionizə olunmuş su, sukraloza, kalium sorbat, natrium benzoat E211	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	17.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Normolux (şərbət, 150 ml) adlı məhsul köp, kolit, dispepsiya zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
NucleoSpire (DNA-RNA gel 2%)	inyeksiya üçün gel	2.0ml	Compex purine-pyrimidine bases AGTC (adenine-guanine-thymine-cytosine) 2.0%	phosphate buffer	Farmzaşita FDUM	Rusiya	30.01.2019	Müsbət	NucleoSpire (DNA-RNA gel 2%), inyeksiya üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisde №1, üz derisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Nutricomp Standart	məhlul	500ml	Saturated fatty acids 0.98 g, MCT 0.5 g, Monounsaturated fatty acids 0.54 g, Polyunsaturated fatty acids 1.6 g, Omega-3 fatty acids 0.26 g, EPA 0.03 g, DHA 0.02 g, Sugar 0.44 g, Lactose 0.05 g, Protein 3.8 g, Salt 0.25 g, Na 100 mg, K 150 mg, Ca 75 mg, Mg 20 mg, P 65 mg, Cl 100 mg, Fe 1.2 mg, Zn 1.2 mg, Cu 150 mq, I 13 mcg, Cr 7 mcg, F 0.10 mg, Mn 0.20 mg, Mo 10 mcg, Se 7 mcg, Vitamin A 90 mcg, Vitamin D 1 mcg, Vitamin E 1.5 mg, Vitamin K 7 mcg, Vitamin B1 0.20 mg, Vitamin B2 0.2 mg, Vitamin B6 0.2 mg, Vitamin B12 0.3 mcg, Vitamin C 10 mg, Niacin 1.8 mg, Folic acid 30 mcg, Pantothenic acid 0.60 mg, Biotin 5.0 mcg, Choline 30 mg, Beta-carotene 0.10 mg	water, maltodextrine, calcium citrate, potassium citrate, potassium hydrogenphosphate, sodium chloride, magnesium carbonate	B.Braun Melsungen AG	Almaniya	04.01.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Nutricomp Standart (məhlul, 500 ml) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan qida olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Oksidar-L	Tablet		Alpha lipoic acid 100 mg, Coenzyme Q 10 100 mg, L-carnitine 300 mg, Selenium (as Sodium Selenite heptahydrate 276.5 mcg) 83 mcg	lactose, sorbitol, starch, polyvinyl pyrrolidone, polyviol, titanium dioxide, talc, polyethylene glycol, magnesium stearate, silicone dioxide	Maximum Sağlık Ürünleri Ltd	Türkiye	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Oksidar-L (tablet, №30) adlı məhsul orqanizmi yad təsirlərdən qorumaq üçün tövsiyə olunan, antioksidant təsirə malik BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Bələ ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.Qeyd: İdxal zamanı qablaşma üzərində xarici dilidə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi, "Dərman vastəsi deyil" yazısının qeyd edilməsi və həmçinin qablaşma üzərində istifadə qaydası bölməsində "1 tablet gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Omega 3 Professional	Kapsul	3x20	Fat saturates 0.26 g, EPA 0.18 g, DHA 0.12 g	gelatine, glycerol, water	German Forge Sports Nutrition	Almaniya	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Omega 3 Professional (kapsul, №60) adlı məhsul idmançılarda omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Bələ ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.Qeyd:qablaşma üzərində xarici dilidə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Osteocal-D (Osteokal-D)	Şərbət	200ml	Calcium citrate 200 mg, Magnesium sulphate 100 mg, Cholecalciferol 0.005 mg	sodium benzoate, Blackberry aroma, Peppermint oleum, tricalcium phosphate, guar gum, glycerin, sorbitol, citric acid monohydrate, deionize water, potassium sorbate	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiye	11.01.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Osteocal-D(şərbət, 200 ml) adlı məhsul D vitamini, Kalsium və Maqnezium minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Bələ ki, məhsulun tərkibindəki ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
OsteoForce	Tablet	3x10	Calcium lactate - 400 mg (as elemental Ca+2 74 mg), Calcium Phosphate (Dibasic) dehydrate - 860 mg (as elemental Ca+2 200 mg; as elemental P+5 155 mg), Magnesium hydroxide - 150 mg (as elemental Mg+2 62 mg), Cholecalciferol - 250 IU, Zinc Sulphate - 44.3 mg (as elemental Zn+2 10 mg), Copper Gluconate -10.7 mg (as elemental Cu+2 1.5 mg), Menaquinone-4 (Vitamin K2) - 70 mcg	Lactose, Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Titanium dioxide, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicone dioxide	Maximum Sağlık Ürünleri Ltd	Türkiye	24.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş OsteoForce (tablet №30) adlı məhsul osteoporozun profilaktikası məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Osteolis	Tablet	2x15	Vitamin K2 (Menakvinoxin-7) 22.5 mq,Kalsium-400 mq,Vitamin D3-2.5 mq	Qarğıdalı nişastası, Bərkidici vasitə (Mikrokristallın Sellüloza), Yapışqanlığın qarşısını alan vasitə (Silikon Dioksid, Kroskarmelloza Natrium, Maqnezium stearat), Karboksimetilsellüloza natrium, Örtük ( Titan dioksid, Hipromelloza, Polivinil Alkol, Polietilen Qlikol, Polidekstroza, Talk).	MedPharma, spol.s.r.o	Çex respublikası	29.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteolis (tablet №30) adlı məhsul D,K vitaminlərin və Ca mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil Qeyd: "İstifadə üzrə təlimatda""Dozalanna" bəndində " böyüklər:" yazısı əlavə olunsun;"Xüsusi xəbərdarlıqlar və ehtiyatlıq tədbirləri" bəndində "Üç yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür" yazısı lağ olunsun; Əks göstərişlər" bəndi "Preparatın hər hansı bir komponentinə qarşı individual həssaslıq" kimi i korreksiya olunsun
Ostin	Şərbət	150ml	Calcium lactate 278 mg, Vitamin D3 400 IU, Magnesium chloride ( eq.to Mg 28 mg) 230 mg, Zinc gluconate ( eq.to 1.5 mg)10 mg	potassium sorbate, sodium benzoate, glucose syrup, sucrose, sucralose, aroma,water	Gricar Chemical SRL	İtaliya	14.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ostin (şərbət, 150 ml) adlı məhsul D vitamini və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Bələ ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
PBSerum Extreme Firmness Complex Professional	Qeyri-invaziv mezoterapiya üçün toz, 2 x 20 ml, 1 applikator, 1 adapter	2 plastik konteynerdə x 2.2	Sodium Ascorbate 20%, r-Bacillus Licheniformis Keratinase 0.5%, Sodium hyaluronate 0.5%, r-Clostridium Histolyticum Collagenase 0.01%.	Aqua, Dimethyl MEA, Sodium phosphate, Sodium Chloride	PROTEOS Biotech	İspaniya	30.01.2019	Müsbət	PBSerum Extreme Firmness Complex, liofilizə olunmuş toz, flakonda N10 və həlledici, 20 ml, flakonda N2, üz dərisi üçün yerli istifadə olunan, qırışlara qarşı tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PBSerum Renewal Multivit Complex	toz	5x2 plastik konteynerdə	R-Bacillus Licheniformis Keratinase 32.96%, Niacinamide 32.96%, Sodium hyaluronate 13.18%, Panthenol 10.99%, Pyridoxine HCL 4.39%, Lipase 3.3%,Thiamine HCL 2.22%		PROTEOS Biotech	İspaniya	30.01.2019	Müsbət	PBSerum Renewal Multivit Complex, liofilizə olunmuş toz, flakonda N10, üz dərisi üçün yerli istifadə olunan nemiəndirici kosmetik vasitə kimi tövsiyə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PBSerum Renewal Vit Radiant Complex	toz	5x2 plastik konteynerdə	Sodium ascorbate 94.34%, r-Bacillus Licheniformis Keratinase 4.72%, Sodium hyaluronate 0.94%		PROTEOS Biotech	İspaniya	30.01.2019	Müsbət	PBSerum Renewal Vit Radiant Complex, liofilizə olunmuş toz, flakonda N10, üz dərisi üçün yerli istifadə olunan, piqmentasiyaya qarşı tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PBSerum Wrinkle Hyaluronic Complex	toz	5x2 plastik konteynerdə	Sucrose 88.61%,Sodium hyaluronate 6.21%, r-Bacillus Licheniformis Keratinase 5.18%		PROTEOS Biotech	İspaniya	30.01.2019	Müsbət	PBSerum Wrinkle Hyaluronic Complex, liofilizə olunmuş toz, flakonda N10, üz dərisi üçün yerli istifadə olunan, qırışlara qarşı tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Plenux (Plenuks)	Tablet	3x10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper - 1000 mcg, İodine - 140 mcg, İron 17 - mg, Calcium - 100 mg, Magnesium - 150 mg, Selenium - 30 mcg, Natural carotenoids mix - 2 mg, Vitamin B1 - 3 mg, Vitamin B2 - 2 mg, Vitamin B3 - 20 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 6 mg, Vitamin B12 - 6 mcg, Vitamin C - 70 mg, Vitamin D3 - 10 mcg (400 IU), Vitamin E - 20 mg, Vitamin K - 40 mcg, Zinc - 15 mg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	23.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Plenux (tablet №30) adlı məhsul vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
PN Cell Regation Skin Healer	İnyeksiya mehlulu	1ml	Polydeoxyribonucleotide 2%	water for injection	BR Pharma Co. Ltd	Cənubi Koreya	18.01.2019	Müsbət	PN Cell Regation Skin Healer, inyeksiya üçün məhlul, 1 ml, əvvəlcədən doldurulmuş şprisde №2, üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və göstərişlərinə əsasən dərman vasitəsi deyil.



Polide D3	Damcı	15ml	Cholecalciferol 1.25 mg	Olive oil	Medicure İlaç Sanayi ve Ticaret Ltd. Şti	Türkiye	04.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polide D3 ( daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitaminini əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Polstoun	Daxilə qəbul edilən məhlul	300ml	Qatırquyruğu gövdəsinin ekstraktı-420 mq, Mercani meyvə yarpaqlarının ekstraktı-520 mq, Tozağacı yarpağının ekstraktı-220 mq, Adaçayı yarpağının ekstraktı-70 mq, Rozmarin yarpağının ekstraktı-170 mq, Ayıqulağı yarpağının ekstraktı-170 mq, Dərman limonotu meyvəsinin ekstraktı-170 mq, Çobanyastığı gövdə çiçək ekstraktı-100 mq, Ayrıqotu köksapının ekstraktı-170 mq, Böyrəkotu yarpağının ekstraktı-100 mq	Sodium benzoat (E211), Potassium sorbat (E202), Su	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiye	22.01.2019	Xitam verilən müraciətlər	uyğunsuzluq
Protein 90 Haselnuss	toz	2350q	Isoleucine 4400 mg, Leucine 7900 mg, Lysine 6300 mg, Valine 4400 mg, Phenylalanine 5300 mg, Threonine 4000 mg, Methionine 1300 mg, Tryptophan 1100 mg, Glutamine 19200 mg, Asparagine 11900 mg, Arginine 7400 mg, Proline 5500 mg, Serine 4800 mg, Alanine 4200 mg, Glycine 4200 mg, Tyrosine 3500 mg, Histidine 3000 mg, Cysteine 1600 mg	low fat cocoa powder, sucralose, steviol glycoside	İronMaxx Nutrition GmbH	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Protein 90 Haselnuss (toz, 2350q) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Protein Bar Strawberry	Baton	35q	Protein blend - 35%, whole milk chocolate - 17% (sugar, whole milk powder, cocoa butter, coca mass, emulsifier (lecithins soya)), vanilla extract)	glucose syrup, fructose syrup, water, palm fat, glycerol, strawberry powder, flavour, citric acid, microcrystalline cellulose, palm oil, carmine	İronMaxx Nutrition GmbH	Almaniya	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Protein Bar Strawberry (baton 35 q) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan xüsusi qida olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Protein Professional Cookies&Cream	toz	2350q	Isoleucine 4200 mg, Leucine 6800 mg, Lysine 2200 mg, Valine 4200 mg, Phenylalanine 5000 mg, Threonine 2700 mg, Methionine 1500 mg, Tryptophan-1000 mg, Glutamine 34600 mg, Asparagine 4100 mg, Arginine 3700 mg, Proline 12000 mg, Serine 4800 mg, Alanine 2700 mg, Glycine 3200 mg, Tyrosine 3500 mg, Histidine 2000 mg, Cysteine 1800 mg	rice crispies, xanthan gum, acesulfam K, sodium cyclamate, low fat cocoa powder, aspartame, saccharin-sodium	German Forge Sports Nutrition	Almaniya	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Protein Professional Cookies&Cream (toz, 2350 q) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də "İstifadə qaydası" bölməsində "gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Pulmar	Şərbət	100ml	Biyan balı-45 mq, Adi cirağülü ekstraktı-5 mq, Adaçayı ekstraktı-3.11 mq, Ammonium qliserrizat-3 mq, Evkalipt yağı-2.44 mq, Nane yağı-1.12 mq, At şabalıdı-2 mq, Ryazyana ekstraktı-1.89 mq, Kəlikotu ekstraktı-0.33 mq	Distilə olunmuş su, Kalium xlorid	A Pharma Health Products Co.	Türkiye	04.01.2019	Xitam verilən müraciətlər	"SIM MED" MMC şirkətinin 27.11.2018-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "A Pharma Sağlık Ürünleri A.Ş" şirkətinin istehsalı olan PULMAR (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı məhsulə dair müvafiq ekspertiza rəyinin verilməsi mümkün deyil. Belə ki, məhsul haqqında qənaətbəx məlumat alınmamışdır və ekspertiza zamanı aşağıdakı çatışmazlıqlar aşkar olunmuşdur: □ - istehsalçı tərəfindən məhsulun tərkibinə dair təqdim olunmuş sənədlə məhsulun istifadə üzrə təlimatı və qablaşdırmanın üzərindəki inqredientlərin adları arasında uyğunsuzluqlar aşkar olunmuşdur. Həmçinin, bitki ekstraktlarının hansı bioloji fəal maddəyə görə standartlaşdırılması göstərilməyib (bu səbəbdən həmin inqredientin dozasının BFMQƏ-ə uyğun olub-olmaması təyin etmək mümkün deyil); - məhsul 4 yaşdan uşaqlara tövsiyə edildiyi halda, onu böyüklərə təyin etmək zəruridir (belə ki, məhsulun tərkibinə dair istehsalçı tərəfdən təqdim olunmuş sənədə əsasən onun tərkibində biyan bitkisi mövcuddur); □ - son məhsulun qablaşdırmasının eskizi əvəzinə onun aşağı keyfiyyətli olan şəkildə təqdim olunduğudur. Təkrar ekspertiza üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı təbii birinə uyğun olaraq təqdim olunmalıdır.
Pure Whey Protein Milk Chocolate	toz	900q	Isoleucine 4189 mg, Leucine 7810 mg, Lysine 6390 mg, Valine 3976 mg, Phenylalanine 2272 mg, Threonine 4615 mg, Methionine 1491 mg, Tryptophan 1278 mg, □ Glutamine 11999 mg, Asparagine 7384 mg, Arginine 2130 mg, Proline 3905 mg, Serine 3692 mg, Alanine 3408 mg, Glycine 1278 mg, Tyrosine 2130 mg, Histidine 1420 mg, Cysteine 1633 mg	Whey protein concentrate( whey protein (Milk), emulsifier (lecithins), low fat cocoa powder, flavouring, sweetener ( sucralose, steviol glycosides	German Forge Sports Nutrition	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Pure Whey Protein Milk Chocolate (toz, 900 q) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: "İstifadə qaydası" bölməsində "2 xörək qaşığı (25 q) toz 250 ml suda həll etməklə 3 dəfə qəbul etmək" tövsiyəsinin, qablaşma üzərində "Dərman vasitəsi deyil" yazısının və xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
QT Fill Plus AQ	İnyeksiya məhlulu	1.1ml	Hyaluronic acid 2.4%, Lidocaine hydrochloride 0.3%	water for injection	S.Thepharm Co.,LTD	Cənubi Koreya	18.01.2019	Müsbət	QT Fill Plus AQ, inyeksiya üçün məhlul, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisde N1, üz dərisinin korreksiya üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

QT Fill Plus Deep	İnyeksiya məhlulu	1.1ml	Hyaluronic acid 2.4%, Lidocaine hydrochloride 0.3%	water for injection	S.Thepharm Co.,LTD	Cənubi Koreya	18.01.2019	Müsbət	QT Fill Plus Deep, inyeksiya üçün məhlul, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
QT Fill Plus Fine	İnyeksiya məhlulu	1.1ml	Hyaluronic acid 2.4%, Lidocaine hydrochloride 0.3%	Water for injection	S.Thepharm Co.,LTD	Cənubi Koreya	18.01.2019	Müsbət	QT Fill Plus Fine, inyeksiya üçün məhlul, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
QT Fill Plus Sub-Q	İnyeksiya məhlulu	1.1ml	Hyaluronic acid 2.4%, Lidocaine hydrochloride 0.3%	water for injection	S.Thepharm Co.,LTD	Cənubi Koreya	18.01.2019	Müsbət	QT Fill Plus Sub-Q, inyeksiya üçün məhlul, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Restylane Skinboosters Vital	İnyeksiya məhlulu	1ml	Hyaluronic acid stabilized - 20 mg, lidocaine hydrochloride - 3 mg	sodium chloride, Sodium Phosphate Dibasic Anhydrous, Sodium Phosphate Monobasic Anhydrous, water for injection	Q-Med AB	İsveç	08.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Restylane Skinboosters Vital (inyeksiya üçün məhlul 1 ml, №1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Restylane Volume	İnyeksiya məhlulu	1ml	Cross linked hyaluronic acid - 20 mg, Lidocaine hydrochloride - 3 mg	sodium chloride, disodium hydrogen phosphate anhydrous, dipotassium hydrogen phosphate, water for injection	Q-Med AB	İsveç	08.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Restylane Volume (inyeksiya üçün məhlul 1 ml, №1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ribolisin	Oftalmoloji məhlul	8ml	Hyaluronic acid sodium salt - 0,1500 g, sodium chloride - 0,4300 g, Sodium dihydrogen phosphate dehydrate - 0,2250 g, Dibasic sodium phosphate dihydrate - 0,6850 g, L-proline - 0,0752 g, L-glycine - 0,1000 g, L-lysine hydrochloride - 0,0140 g, L-leucine - 0,0108 g, riboflavin phosphate - 0,0500 g.	Purified water, EDTA disodium, N-Hydroxymethylglycinate	Sooft Italia S.p.a.,	İtaliya	10.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ribolisin (damcı 8 ml) adlı məhsul buynuz çışaya qoruyucu və lubrikant təsir məqsədi ilə göz yaş əvəzedicisi kimi tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ripped Fast	Kapsul		Vitamin B6 – 0.50 mg, Chromium – 50 mcg, Caffeine anhydrous – 31.25 mg, Green tea extract – 62.50 mg, Milled alfalfa – 200 mg, Dandelion root – 23.75 mg, Uva-ursi - 12.50 mg, Cayenne extract – 12.50 mg, Cha-de-bugre – 1.25 mg, Choline bitartrate – 87.5 mg, Lecithin - 87.5 mg, inositol – 12.5 mg	gelatin, dicalcium phosphate, lactose, magnesium stearate, Soy and milk	Universal Nutrition	ABŞ	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Universal Ripped Fast (kapsul №120) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Sedaflo B Depression (Sedaflo B Depreşn)	Kapsul		L-Triptofan-300 mq, Maqnezium (magnesium hydroxide )-270 mq, Qızılgülün quru kökün ekstraktı, 3% salidosidler (Arctic root dry extract 3% salidosides)-50 mq, 5-HTP griffoniya ekstraktı (Griffonia simplicifolia extract)-25 mq, Aşvagandxa (qulançar) quru ekstraktı 1,5% vitanolidler (Hindistan jənşəri) (Ashvagandha dry extract 1,5% withanolides (Whitania somnifera))-25 mq, Riboflavin (Vitamin B2)-1,4 mq, Fol turşusu (Vitamin B9)-0,2 mq □	Kalsium fosfat, sellüloza, vinipiridolin-vinil asetat kopolimer, maqnezium stearat, silikon dioksid	Plameca Plantas Medicinales Y Complementos Alimenticios, S.A	İspaniya	23.01.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Sedaflo B Depression (kapsul №30) adlı məhsul antidepressant xassəli, zehnin işini aktivləşdirən, beyin sinir impulslarının ötürülməsini tənzimləyən vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində alkaloidlər, kumarinlər və d. bioloji fəal maddələrlə zəngin və geniş farmakoloji spektra malik olan Withania somnifera (aşvagandha) bitkisi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-nin tələblərinə BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Sedaflo B Forte	Kapsul		Baliq avtolizati (Fish Autolysate)-200 mq, QAYT (GABA Gamma-Aminobutyric acid)-100 mq, Quru passiflora ekstraktı (Passionflower dry extract)- 80 mq, L-Teanin-20 mq, Tulsı bitkinin ekstraktı (Ocimum Sanctum dry extract)-20 mq, Vitamin B6 HCl (Pyridoxine)-1,4 mq, Vitamin B12 (Cyanocobalamin):2,5 mq □	□ Mikrokrystalik sellüloza, yağ turşunun diqlisədləri, silikon dioksid, maqnezium stearat, HPMC □	Plameca Plantas Medicinales Y Complementos Alimenticios, S.A	İspaniya	23.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedaflo B Forte (kapsul №30) adlı məhsul sinir impulslarının ötürülməsini tənzimləyən və nevrotik reaksiyalar, stress, əsəbi gərginlik zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedalux (Sedaluks)	Kapsul	3x10	Passiflora Incarnata L. flower powder extract – 175 mg (approx. 6,337 mg of flavonoids calculated as Vitexin), Valeriana officinalis L. root & rhizome dry extract – 175 mg (approx. 0,772 mg of Valeric acid)	Magnesium stearate, microcrystalline cellulose, gelatin capsul	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedalux (kapsul №30) adlı məhsul MSS faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Sedastat	Damcı	50ml	Howtorn extract-32.6 mq, Valeriana officinalis extract-10.2 mq, Lemon Balm extract-30 mq, Calcium lactate-33 mg, Magnesium thiosulfate-6.7 mg	Lactose, Dionized water. Strawberry flavour	Triapharma İlaç San.Tic.A.Ş	Türkiyə	17.01.2019	Xitam verilən müraciətlər	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedastat (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nə sakitləşdirici və yuxu pozğunluqları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda "Dozalanma və istifadə qaydası" bəndində tövsiyə olunan dozalanma yalnız böyüklər üçün saxlanılısın. Uşaqlar üçün dozalanma ləğv olunsun, belə ki məhsula dair dosyeda uşaqlara tövsiyələrə dair təhlükəsizliyi ilə bağlı kifayət qədər məlumat təqdim olunmayıb.
Selenara	Kapsul	2x15	Selenium yeast (eq.to Selenium 200 mcg) 150 mg	fibrex, gelatin	Solepharm Pharmaceuticals Ltd	Latviya	15.01.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selenara (kapsul, №30) adlı məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Selen ingredientinin gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (Tövsiyə olunan miqdar 140-150 mq).

Sertaza	Saşe	4.6qx20	Fermentləşdirilmiş maltodekstrin-417 mq, (120 000 BV serratiopeptidaza) Metilsulforilmetan-150 mg, Bromelayn-45 mq,	Fruktoza, Portugal aromatizatoru, Limon turşusu, Beta karotin, Qlükoza, DL-alfa-tokoferol, Askorbil- palmitat, Steviya qlikozidi, sukralosa, Silisium dioksid	Erbozeta S.p.A	San-Marino	10.01.2019	Xitam verilən müraciətlər	"Azəri Med" şirkətinin 17.12.2018 -ci il tarixli məktubuna cavab olaraq bildirik ki, San-Marinonun "Erbozeta S.p.A" şirkətinin istehsalı olan Q144 seriyalı Sertaza (paket №20) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun çəkisi istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı məhsulun çəkisi 4.5599 q olaraq aşkar edildi (istehsalçı tərəfindən təqdim edilmiş sənəd brdə 2.85-3.15 q intervalında olub). Göstərilən uyğunsuzluğu nazərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanmış texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəduyğun hesab olunmur. Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərsiniz.
Skin-cap	Sprey	100ml	Zinc pyrrithione 0.2%	Isopropyl Myristate, Alcohol Denat, Isobutane, Propane, Bisabolol, Polysorbate 80, Butane, Tocopheryl Acetate	Chemigroup France	Fransa	24.01.2019	Müsbət	Skin-kap, yerli istifadə üçün sprej, 100 ml, flakonda №1, dərinin qaşınmasını, qıcıqlanmasını, qızarmasını, dərinin qabıqverməsinə və kəpəklənməsinə yüngülləşdirmək üçün tövsiyyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: Məhsula ilkin müraciətdə tərəfimizdən mənfəi rəy verilmişdir. Lakin ərişəçi tərəfindən olan izahata və əlavə olaraq təqdim olunan sənədlərə əsasən yuxarıda adı çəkilən məhsul kosmetik vasitələrə aid oluna bilər.
Sonarex (Sonareks)	Kapsul		Magnesium lactate 250 mg, Passiflora powder (Passiflora incarnata herb.) 100 mg, Melissa powder (Melissa officinalis leaf) 75 mg, Valerian powder (Valeriana officinalis root) 50 mg, Humulus extract (Humulus lupulus flower) 50 mg, Vitamin B6 3 mg, Iodine 0.03 mg	Microcrystalline cellulose, magnesium stearate, silicone dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	24.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sonarex ( kapsul, № 30) adlı məhsul, mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda bitkilərin Azərbaycan dilində tərcüməsinin düzgün qeyd edilməsi zəruridir.Belə ki, "Passiflora incarnata" bitkisi "Qonaqotu" kimi, "Melissa officinalis" "Bədrənc" kimi tərcümə edilməlidir.
Stresslux Forte (Stressluks Forte)	Kapsul	3x10	Passiflora Incarnata L. flower powder extract – 175 mg (approx. 6,337 mg of flavonoids calculated as Vitexin), Valeriana officinalis L. root&rhizome dry extract – 175 mg (approx. 0,772 mg of Valeric acid)	Magnesium stearate, microcrystalline cellulose, gelatin capsul	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	30.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Stresslux Forte (kapsul №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil
Taurin	Kapsul		Taurin 2700 mg	Magnesium stearate, silicon dioxide	İronMaxx Nutrition GmbH	Almaniya	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Taurin(kapsul, №130) adlı məhsul idmançılarda taurin ingredientinin əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub,tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.Qeyd:qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi və "istifadə qaydası" bölməsində "1 kapsul gündə 1 dəfə qəbul etmək" tövsiyyəsinin qeyd edilməsi zəruridir.
Thermo Prolean	Kapsul		Green tea extract 600 mg, Yerba Mate 600 mg, Guarana extract 600 mg, Taurine 300 mg, Citrus Aurantium extract 150 mg, Caffeine 134.4 mg, Vitamin B6 200 mcg, Folic acid 200 mcg, Biotin 150 mcg,Cromium 49.8 mcg	Magnesium stearate	İronMaxx Nutrition GmbH	Almaniya	25.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Thermo Prolean (kapsul, №100) adlı məhsul idmançılarda maddələr maddələr mübadiləsini yaxşılaşdırmaq üçün tövsiyyə olunan BFMQƏ olub,tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: "İstifadə qaydası" bölməsində "1 kapsul gündə 1 dəfə qəbul etmək" tövsiyyəsinin, qablaşma üzərində "Dərman vasitəsi deyil" yazısının və xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.
Tioretin A	Oftalmoloji məhlul	8ml	Hydroxypropyl methylcellulose (hypromellose) - 0,3000 g, A-lipoic acid- 0,1000 g, TRIS (hydroxymethyl) - aminometano (tromethamine) - 0,1500 g, Boric acid-0,9730 g, sodium tetraborate - 0,1250 g, N-hydroxymethylglycinate - 0,0020 g, Sodium edetate - 0,1000 g, Sodium chloride - 0,2460 g, L-proline - 0,0752 g, L-glycine - 0,1000 g, L-lysine hydrochloride - 0,0140 g, L-leucine - 0,0108 g	Purified water (Up to 100 g)	Sooft Italia S.p.a.,	İtaliya	18.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Tioretin A (damcı 8 ml) adlı məhsul gözə nəmləndirici, qoruyucu və lubrikant təsir göstərən tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Tiroid Formula	Kapsul	2x15	L-Tyrosine 200 mg, Vitamin E 10 mg, Selenium 100 mcg, Iodine 100 mcg	gelatin, color E171, microcrystalline cellulose, magnesium stearate	Elephant Co	Serbiya	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Tiroid Formula (kapsul, № 2x15 ) adlı məhsul l-tirozin amin turşusu, E vitamini, selen və yod minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd:Qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəaliyyətə malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir
Titan V.2.0 valine	toz	2000q	L-Isoleucin - 1452 mg, L-leucin - 2686 mg, Lysine - 2154 mg, L-valin - 1355 mg, Phenylalanin - 774 mg, Threonine - 1549 mg, Methionine - 508 mg, Tryptophane - 436 mg, Glutamine - 4259 mg, Asparagine - 2517 mg, L-Arginin - 678 mg, Prolin - 1307 mg, Serine - 1234 mg, Alanine - 1137 mg, Glycine - 436 mg, Tyrosine - 726 mg, Histidine - 460 mg, Cysteine - 532 mg, Vitamin A – 1179,8 mcg, Biotin – 73,9 mcg, Vitamin B1 – 1,6 mg, Vitamin B2 – 2,1 mg, Vitamin B3 – 23,6 mg, Vitamin B5 – 8,9 mg, Vitamin B6 - 2,1 mg, Vitamin B12 – 3,7 mcg, Vitamin C – 105,6 mg, Vitamin E – 17,7 mcg, Folic acid – 295,2 mcg, Magnesium – 518,4 mg, Calcium – 295,1 mg, Iron – 18,3 mg, Zinc – 12,8 Mg, Manganese - 2,6 mg, Copper – 1,3 mg, Iodine – 195,4 mcg, Selenium – 69,8 mcg	dextrose, maltodextrin, fructose	IronMaxx Nutrition GmbH	Almaniya	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Titan V.2.0 valine (toz 2000 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Trio Sinerji	Kapsul		Omega-3 unsaturated fatty acids (EPA 90 mg, DHA 60 mg) 500 mg, Ginkgo biloba leaf extract 50 mg, Selenium 50 mcg	silicon dioxide, soya lecithin, gelatin, glycerol, copper complexes of chlorophyll, titanium dioxide,water	Fortex Nutraceutical LTD	Bolqarıstan	11.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Trio Sinerji (kapsul, №30) adlı məhsul beyin qan dövrənini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.Qeyd:İstifadə üzrə təlimatda "əks göstərişlər" bölməsində "18 yaşdan aşağı şəxslərə əks göstərişdir" yazısının qeyd edilməsi tövsiyə olunur.
Tusolin	Şərbət	100ml	N-acetylcysteine-50mg,Anise essential oil (Pimpinella anisum) – 2.45mcg,Peppermint essential oil (Mentha piperita) – 2.23mcg,Tea tree essential oil (Malaleuca dendron cajuputi) – 1mcg,Bergamot essential oil (Citrus bergamia) – 0.88mcg,Thyme essential oil (Thymus vulgaris) – 0.64mcg,Ginger essential oil (Zingiber officinale) – 0.62mcg,Eucalyptus essential oil (Eucalyptus globulus) – 0.45mcg,□ Rosemary essential oil (Rosmarinus officinalis) – 0.45mcg,Caraway essential oil (Carum carvi) – 0.27mcg,Spruce essential oil (Abies alba) – 0.26mcg.□	Sorbitol solution 70%, Vegetable glycerin, Fructose, Potassium sorbate, Strawberry flavour, Caramel dye, Purified water	Pharmex Rom Industry S.R.L	Rumıniya	31.01.2019	Xitam verilən müraciətlər	
Universal Creatine Powder	toz	300q	Creatin Monohydrat - 5 g	yoxdur	Universal Nutrition	ABŞ	22.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Universal Creatine Powder (toz 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil
Vetenzym	Tablet	3x10	Fungal Diastase 100 mg, Papain 60 mg, Simethicone 30 mg, Activated charcoal 150 mg	lactose, M.C.C.P 102, dicalcium phosphate, PVP K 30, HPMC 15 CPS, isopropyl alcohol, sodium starch glycolate, purified talcum, croscarmellose sodium, magnesium stearate	Relax Biotech Private Limited	Hindistan	31.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vetenzym (tablet, № 3x10) adlı məhsul mədə-bağırsaq sisteminin dispeptik pozğunluqları zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı) qeyd edilməsi və "Həkim təyinatından asılı olaraq" yazısının ləğv edilməsi zəruridir.
Vitmix Multivitamin	Şərbət	100ml	Balıq yağı 200 mq, Vitamin C 35 mq, Sink 10 mq, Nikotinamid 18 mq, Vitamin B2 1.7mq, Vitamin B1 1.4 mq, Vitamin A 0.9 mq Vitamin B6 0.7 mq, Vitamin D 0.01 mq	Dieoniza olunmuş su, şəkər, sukraloza, qliserin, portağal aromatizatoru, limon turşusu, suvaşqanlılığı artıran maddə (ksantan kitrası), BHT, Tvin-80, natrium benzoat	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	17.01.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Vitmix Multivitamin (şərbət, 100 ml) adlı məhsul omega-3, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Waxy Maize Starch Natural	toz	2000q	Waxy Maize Starch 2000 g	Qeyd edilməyib	IronMaxx Nutrition GmbH	Almaniya	28.01.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Waxy Maize Starch Natural (toz, 200 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan xüsusi qida olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Qeyd:qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi zəruridir.

XondroAS	Kapsul		Qlükozamin sulfat (Glucosamini sulfatis) 490 mq,Xondroitin sulfat (Chondroitini sulfatis) 290 mq,MSM (Methylsulfonylmethane) 200 mq,Kollagen II tip (Typ II Collagen) 25 mq,Hialuron turşusu (Acidum Hyaluronic) 5 mq.	jelatin	Akson İlaç ve Tıb. Ürünler San.Tic.Ltd.Şti	Türkiye	31.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XondroAS (kapsul N 60) adlı məhsul sümük və qığırdaq toxumasının sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində "böyük" sözünü artırmaq zəruridir.
Zural kids	Şərbət	150ml	Mercani şərbəti konsentrasi -7200 mq, proantosianidlər-160 mq, FOS-156 mq, Vitamin C-30 mq	Bitki qliserini, Sorbitol şərbət 70%, propilen qlkol, Karboksimetilsellulosa, Natrium benzoat, Distilə olunmuş su	Pharmex Rom Industry S.R.L	Rumıniya	25.01.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zural kids (şərbət. 150 ml) adlı məhsul sidik yollarında duz və sidik yollarının daş xəstəliklərindən sonra ikincil infeksiya riskinin azaldılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda məhsulu 4 yaşından uşaqlara tövsiyə olunması haqqında məlumatın göstərilməsi və bununla bağlı bu sənədlərdə müvafiq dəyişikliklər edilməsi zəruridir.